

Bakalavr və magistrler üçün 3 cilddə nəşr edilən "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabları yüzilin ədəbi prosesini, inkişaf yolları və meyllərini özündə ehtiva edir. Alimin "XX yüzil Azərbaycan ədəbiyyatı; mərhələlər, istiqamətlər, problemlər" (2015) monoqrafiyası isə XX əsr ədəbiyyatının bütün parametr və məzmun rənagarəngliyi ilə sərgilənməsi baxımından çağdaş Azərbaycan ədəbiyyatşunaslığının uğurlarından hesab olunmalıdır.

Belə bir araştırma əzmini ədəbiyyatşunas Əlizadə Əsgərinin də elmi yaradıcılığı ehtiva edir. Alimin «Osman Sarıvəllinin poetikası» (2005), «Milli ideal mücahid» (2005), «Xəlil Rza Ulutürkün poetikası» (2012), «Sənat və şəxsiyyət» (2013), «XX əsr Azərbaycan şeirinin poetikası» (2014), «Azərbaycan dövlətçiliyi və Xəlil Rza Ulutürk» (2015) kitablarında XX əsrin əvvəllerində başlamış bədii yüksəliş, mövzu və problemlər, ədəbi məktəb və metodlar araşdırılmış, müxtəlif yaradıcılıq metodlarına malik sənətkarlarımızın yaradıcılığı fərdi xüsusiyyətləri ilə birgə əksini tapmışdır.

Rafiq Yusifoğlunun "Azərbaycan poemasının sənətkarlıq xüsusiyyətləri" (2010) monoqrafiyasında poema janrinin tarixi ənənələrini üzə çıxarmaq, eləcə də forma-məzmun, dil və üslub problemlərinin elmi-nəzəri şərhini vermək meylini, Yaşar Qasimbaylinin "Milli oyanış və özünəqayidış lirikası" (2012) kitabında isə 60-ci illər sovet poeziyasının yeniliklərini – sənətə daxil olan yeni insan münasibətləri və qəhrəmanlara, yeni ideya və mənəviyyat problemlərinin şərhinə marağın sezə bilirik.

Sovet dövründə yazılın əsərlər, funksional olan janrlar müstəqillik dövründə xüsusi aradırmanın predmetinə çevrilmişdir. Məsələn, Yavuz Axundlunun "Məmməd Səid Ordubadi" (1997), "Tarixi roman yeni mərhələdə" (1998) kitabları Azərbaycan ədəbiyatında tarixi roman janrinin inkişafına, nəzəri-estetik prinsiplərinin şərhinə həsr olunmuş tədqiqatlar sırasından qeyd olunmalıdır. Yavuz Axundlunun seçilmiş əsərlərinin 3 cilddə nəşrində müasir ədəbiyyatşunaslığın qiymətli nümunələri toplanmışdır.

Salida Şərifova "İllik Azərbaycan romanları" (1998), "Azərbaycan nəşr janrlarının təşəkkül və formallaşması prosesi (XX əsrin əvvəllerinə qədər)" (2005), "Ödəbi prosesə nəzəri baxış (2003-2005-ci illərin tənqid məqalələri)" (2006) adlı monoqrafiya və məqalələr toplusunda roman janrinə dair müəyyən qənaətlər hasıl

olur, müəllif janrin inkişafında tarixi təcrübəyə istnad etməklə yanaşı çağdaş dövrün postmodernist romanlarının bədii təhlilini verməyə çalışır.

Müstəqillik illərində ədəbiyyatşunas Təyyar Salamoğlunun da elmi fəaliyyəti XX əsr ədəbiyyatı problemlərinin şərhində rol oynamışdır. "Facieli talelər (Azərbaycan repressiya və mühacirət şeirinə dair portret – oçerkələr)" (1998), "Müasir Azərbaycan romanının poetikası (XX əsrin 80-ci illəri)" (2005), "Müasir Azərbaycan romanı: janr təkamülü (XX əsrin 80-ci illəri)" (2007), "Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri" (2008), "Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar" (2009), "Ödəbi tənqid tarixinə dair portret – oçerkələr" (2011), "Müasir Azərbaycan ədəbiyyatı" (2012), "Azərbaycan ədəbiyyatının müasir problemləri" (2014), "M.Ə.Sabirin milli intibah idealı" (2015) və s. monoqrafiya və kitablarında ədəbiyyatşunas alim ötən yüzil ədəbiyyatının bir sıra məqamlarına nüfuz edərək ədəbiyyatşunaslıqdə yeni zamanın vurgusu kimi qabarmış məsələlərin həllinə girişmiş, xüsusilə roman janrı ilə bağlı tədqiqatlarında XX əsr romanlarını nəşrin inkişaf qanuna uyğunluğu zəminində açmağa çalışmışdır.

1990-ci illərdə bir sira ədəbi təmayüllərə, modernist cərəyanlara, postmodernist meyillərə maraq artmışdır ki, Tofiq Quliyevin (Tofiq Fərid) "Ödəbiyyatda realizm və modernizm problemi" (2006), Sevinc Məmmədovanın "Azərbaycan ədəbiyyatında yeni yaradıcılıq meyillərinin təşəkkülü" (Dissertasiya, Bakı, 2009) kimi elmi araşdırmalarında dünya fəlsəfi-estetik fikrində mövcud olmuş cərəyanların səviyyəsi milli poeziyamızın ölçülərdə axtarılmış, onların funksionallıq dərəcəsi üzə çıxarılmışdır. Qorxmaz Quliyevin "XX əsr Amerikan ədəbiyyatşunaslığında aparıcı cərəyanlar" (2011), Nərimin Kamalın "Umberto Eko və postmodernizm fəlsəfəsi" (2012), Afaq Əsədovanın "Ödəbiyyatlaşan dünya" (2014) tədqiqatları isə birbaşa bu cərəyanların, təmayüllərin dərkinə yönəlmüş, problemin Azərbaycan oxucusu üçün yeni tədqiqat spektrlərini üzə çıxarmışdır. Bu tədqiqat əsərlərində bir çox estetik-fəlsəfi cərəyanlar, ədəbi təmayüllər Azərbaycan poeziyasının inkişaf qanuna uyğunluğu zəminində açılmış, bu isə bir çox məsələlərdə anoloji yanaşmalar ortaya qoymağa, müxtəlif dövrlərə məxsus poetik mətnləri müqayisə predmetinə çevirməyə imkan vermişdir.

həmçinin müasir Avropa və Şərqi dillərinə yaxından bələd ədəbiyyatşunasların yetişməsi ilə möhkəmlənmişdir. Bu baxımdan professor və filologiya elmləri doktorları Fəridə Vəlixanlıının, Sara Osmanlıının, Güllər Abdullabəyovanın, fəlsəfə doktorları Cavidə Məmmədovanın, Xanım Zairovanın yeni tədqiqatları müstəqillik dövrü ədəbiyyatşunaslığının uğurlarını təmsil edir. Professor Fəridə Vəlixanlıının "Səməd Vurğun" monoqrafiyası 1930-cu illərdə rus dilində hazırlanan "Azərbaycan şeiri antologiyası"nın həqiqi dəyərini üzə çıxarıır.

Ramiz Əsgərin türk xalqları ədəbiyyatına həsr etmiş tədqiqatları və çap etdirdiyi çoxsaylı nəşrlər ədəbi əlaqələr sahəsində meydana çıxmış qiymətli örnəklər kimi mühüm əhəmiyyət kəsb edir.

Professor Şamil Vəliyev Azərbaycan fyuzatşunaslığının elmi əsaslarını yaratmışdır. Onun milli mətbuat və ədəbiyyat məsələlərinə, habelə mətbuat tarixinə həsr edilmiş elmi əsərləri dərin araşdırımların nəticəsində yaranmışdır. Professor Şamil Qurbanovun ədəbi əlaqələrə, Ömrə Faiq Nemanzadəyə dair tədqiqatları ədəbiyyatımızın və ictimai fikrimizin qaranlıq səhifələrinə aydınlıq gətirir. Tərlan Novruzovun Mirzə Ələkbər Sabiri və onun satirik şeir məktəbi ənənələrini araşdırıb üzə çıxaran tədqiqatları ədəbiyyatşunaslıq elmimizin qiymətli səhifələridir. Əsgər Qədimovun "Öncümənə-şüərə" ədəbi məclisi üzvlərinin həyatı və yaradıcılığını öyrənməsi, onların naməlum divanlarını üzə çıxarması və nəşr etdirməsi ədəbiyyatşunaslıq elminin tarixində izi qalan hadisədir. Fərman Xəlilovun Cənubi Azərbaycan ədəbiyyatına, xüsusən Mirzəli Möcüzün yaradıcılığına həsr edilmiş elmi əsərləri ciddi axtarışların nəticəsində meydana çıxmışdır.

Milli müstəqillik illərində uşaq ədəbiyyatının nəşri ilə əlaqədar da bir sıra işlər görülmüşdür. 90-cı illərin əvvəllərində keçid dövrünün başlaması, o cümlədən əlifba dəyişikliyinin baş verməsi nəticəsində uşaq nəşrləri sahəsində uzunmüddətli boşluq yaranmışdı. Yalnız ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamından sonra mənzərə dəyişdi. Rəngarəng dizaynı, maraqlı və zəngin mətnləri ilə diqqəti cəlb edən uşaq nəşrləri fəaliyyətə başladı. Üç cilddə "Azərbaycan uşaq ədəbiyyatı antologiyası" ("Öndər nəşriyyatı", 2005 (tərtibçi:

Qara Namazov, redaktor: Teymur Əhmədov) nəşr olunub istifadəyə verildi. Bu cildlərdə uşaq ədəbiyyatının yaranma, təşəkkül tarixi, təcrübəsi və çağdaşlığı müəyyən qədər əksini tapdı. Qeyd etmək vacibdir ki, 2014-cü ildə "Uşaq ədəbiyyatı antologiyası" nəşr olunmuşdu. Kitabın məsləhətçisi mərhum ədəbiyyatşunas Arif Əmrəahoğlu, tərtibçi, redaktor və ön söz müəllifi isə AYB-nin Uşaq Ədəbiyyatı şöbəsinin müdürü Qəşəm Nəcəfzadədir. Şeir, nəşr, dramaturgiya, həmçinin ədəbi təqnid bölmələrinin yer aldığı antologiyada çağdaş yazarların əsərləri ilə tanış olmaq imkanı var və buradakı mətnlərdə uşaq psixologiyasının, dil amilinin, düşüncə aydınlığının nəzərə alınma səviyyəsi qaneeidici təsir bağışlayır.

Qeyd edək ki, uşaq ədəbiyyatı ilə bağlı tədqiqata, problema peşəkar elmi-nəzəri yanaşma sərgiləyən əsərlərə də bu illərdə istinad etmək olur. Araşdırma zamanı Füzuli Əsgərovun 2009-cu ildə çap olunan "Azərbaycan uşaq ədəbiyyatının mərhələli inkişafı" kitabı diqqət çekir. Eləcə də Qara Namazovun "Azərbaycan uşaq ədəbiyyatı" (dərslik, 2007), Rafiq Yusifoğlunun "Uşaq ədəbiyyatı" (2002 və 2006) kitablarında milli uşaq ədəbiyyatımızın təşəkkülü və maarifçilik dövrü inkişafından başlayaraq sovet dövrü uşaq ədəbiyyatı nümunələri, həmin dövrün daxilində təşəkkül tapmış 1960-80-ci illər ədəbi prosesinin yeni problematika və ideya istiqamətləri, eləcə də müstəqillik dönməmində mövcud milli uşaq ədəbiyyatın nümunələri daha səriştəli, daha əhatəli yanaşmanın predmetinə çevrilmişdi.

Son illərdə İlyas Tapdığın "Seçilmiş əsərləri"nin iki cildliyi, Xanımına Əlibəylinin "Seçilmiş əsərləri"nin iki cildliyi, şair Zahid Xəlilin 2008-2009-cu illərdə 6 cilddən ibarət "Seçilmiş əsərləri", Məstan Günərin 2003-cü ildə "Seçilmiş əsərləri"nin iki cildliyi, Qara Namazovun "S.Ə.Şirvani.Seçilmiş əsərləri" (3 cilddə 2004-2005), "Xalq qəhrəmanının şöhrəti" (2005), Rafiq Yusifoğlunun "Dünya xalqlarının nağılları" (1998), Vüqar Əhmədin "Rus uşaq ədəbiyyatı və Azərbaycan" (1992), "Azərbaycan Uşaq Ədəbiyyatı" (2006), şair Oqtay Rzanın 2008-2009-cu illərdə "Baldan şirin bala-lar" və "Uşaq təbəssümü" adlı iki şeir kitabı, Ələmdar Quluzadənin son beş ildə "Boxca", "Qurbətə düşən daş", "Dilotu", "Ətirşah ətri" kitabları, Rafiq Yusifoğlunun üç şeir, dörd nəşr, ali məktəblər üçün iki dərslik və yeddi tərcümə kitabı, uşaq ədəbiyyatı ilə bağlı bir neçə prəblamatik məqalələri, Gülgəz İbrahimovanın 30-dan çox